

BÖYÜK SUFİ ALİMİ BABA NEMƏTULLAH NAXÇIVANİNİN DİNİ-FƏLSƏFI GÖRÜŞLƏRİ

*Sakit HÜSEYNOV,
AMEA Fəlsəfə İnstitutunun
Davamlı inkişafın fəlsəfəsi
şöbəsinin müdürü, f.e.d., prof.*

AÇAR SÖZLƏR: Baba Nemətullah Naxçıvanı, sufizm, təriqət, kamil insan, fəlsəfi baxış.

КЛЮЧЕВЫЕ СЛОВА: Баба Нематулла Нахчывани, Суфизм, секта,

совершенный человек, философский взгляд.

KEY WORDS: Baba Nematullah Nakhchivani, Sufism, sect, perfect man,

philosophical view.

Azərbaycanımızın gözəl güşələrindən olan Naxçıvan xalqımıza bir çox tanınmış alim, şair, yaziçi və mütəfəkkir bəxş etmişdir. Bunlardan biri də XV əsrin görkəmli sufi alimi Baba Nemətullah Naxçıvanıdır. Lakin təəssüf ki, Naxçıvandan olan digər alimlərimizlə müqayisədə onun həyat və yaradıcılığı haqqında məlumatlar çox azdır. Digər tərəfdən, müxtəlif səbəblərdən Naxçıvandan kənarda (Təbriz, Konya və s.) yaşayıb-yaratması, eyni zamanda əsərlərinin ərəb və fars dilində nəşr olunması böyük mütəfəkkirin öz vətənində az tanınmasına səbəb olmuşdur.

Böyük sufi alimi, mütəfəkkir, təfsir ustası Baba Nemətullah Naxçıvanı XV əsrin ortalarında – 1452-ci, yaxud 1454-cü ildə Naxçıvanda dünyaya gəlmışdır [1]. Onun əsl adı Nemətullah ibn Mahmud ən-Naxçıvanidir. O, “Naxçuvani”, “Nəxçivanı”, “Naxçıvanı”, ... və Şeyx Əlvan tərəfindən verilən “ər-Rumi” ləqəbi ilə tanınmışdır. Hələ gənc yaşlarından yaxşı təhsil almış, dövrünün görkəmli alimlərindən mükəmməl biliklər əzx etmiş, təsəvvüf və hikmət elminin sırlarını öyrənmişdir.

Tarixdən məlumdur ki, XII və XIV əsrlər arasında Naxçıvan Xarəzmşahlar və Monqollar tərəfindən işğal edilmişdir. Əmir Teymur 1405-ci ildə vəfat etdikdən sonra Naxçıvan da monqol istilasından xilas olmuşdur. Lakin daha sonra bu torpaqlar əvvəlcə Qaraqoyunlu, daha sonra Ağqoyunlu dövlətinin tərkibinə daxil olmuş, Ağqoyunluların süqutundan sonra isə Səfəvilərin tabeçiliyinə keçmişdir. Nemətullah Naxçıvanı Qaraqoyunlu və Ağqoyunluların hakimiyyəti dövründə bu bölgədə yaşamışdır. Tarixdən məlum olduğu kimi, yuxarıda qeyd edilən dövrlər bu torpaqlarda lokal müharibələrin ən çox baş verdiyi illər olmuşdur [2].

Naxçıvandakı çaxnaşmalara və qarşıqlığa dözə bilməyən Nemətullah Naxçıvanı 1453-cü ildə Təbrizə köçərək öz yaradıcılığını 1498-ci ilə qədər orada davam etdirmişdir. Uzun Həsəndən sonra hakimiyyətə gələn Sultan Yaqub elm və alimlərə böyük əhəmiyyət verirdi. Naxçıvanı həmin dövrdə (1496-ci ildə) Təbrizdə təfsir sahəsindəki ən qiymətli şərhini başa

çatdırılmışdır. O, elmə, üləmaya bütövlükdə elm əhlinə əhəmiyyət verən Yaqubun hakimiyyəti başa çatdıqdan sonra yaradıcılığını daha rahat mühitdə davam etdirmək üçün 1499-cu ildə Konya şəhərinə gəlmişdir.

Nəqşibəndi təriqətinə mənsub olan Naxçıvani böyük sufi şeyxi olmuşdur. Ancaq ilk təriqət dərsini harada və nə zaman, kimdən aldığı məlum deyil. Prof. Məmməd Rzayev “Baba Nemətullah Naxçıvaninin həyat və fəlsəfəsi” adlı məqaləsində qeyd etmişdir ki, Naxçıvan müxtəlif sufi təriqətlərinə mənsub olan dərvişlərin fəaliyyət göstərdiyi bölgə idi. Xüsusilə bu bölgədə, qələndəriyyə, bektaşı, səfəviyyə, nəqşibəndiyyə təriqətlərinin tərəfdarları çoxluq təşkil edirdi. Orta əsrlərdə Naxçıvanda Nemətullah Naxçıvani ilə yanaşı, Şeyx Əbu Səid, Şeyx İsləm, Şeyx Nurəddin, Pir Eyvaz, Şeyx Hacı Hilalullah, Əmir Xəlifə kimi o dövrə tanınmış məşhur sufi şeyxləri də fəaliyyət göstərmişlər [3].

Məlumdur ki, Naxçıvan, xüsusilə, bektaşiliyin geniş yayıldığı yerdir. Burada bektaşı nəslindən olanlar hələ də yaşayır. Onlardan biri - fizika-riyaziyyat üzrə dosent Məmməd Bektaşı atalarından eşitdiyinə görə, Baba Nemətullah onların ulu babasıdır. Əgər bu doğrudursa, əvvəllər Naxçıvaninin bektaşiyə təriqətinə mənsub olduğunu təxmin etmək mümkündür. Həm də onun “baba” ləqəbi ilə şöhrət qazanması bektaşı təriqətinə mənsub olduğuna işarədir. Çünkü bu ləqəbi, adətən, bektaşı dərvişləri daşıyır. Onlar beş mərhələdən keçirdilər: aşiq, mühib, dərviş, baba, xəlifə. Aşıq - təriqətə daxil olmaq istəyənə, mühib isə təriqətə daxil olana deyilir. Sonra dərvişlik mərhələsi gəlir. Dərvişin başına xəlifə tərəfindən sarıq sarılır, ona “baba” rütbəsi verilirdi. Xəlifə bektaşılıkdə ən yüksək nöqtədir. Bu məzmunda nəticə olaraq deyə bilərik ki, Baba Nemətullah Naxçıvanda yaşadığı dövrə əvvəller bektaşiyə təriqətinə mənsub olmuş və “baba” rütbəsinə qədər yüksəlmiş, sonralar Naxçıvanda yayılan nəqşibəndiyyə təriqətinə daxil olmuşdur [3, s.3].

Yuxarıda bektaşılık ilə bağlı deyilənləri nəzərə alaraq qeyd etmək lazımdır ki, Fikrət Bektaşı və Etimad Bektaşının birgə yazdıqları “Keçmişdən günümüze Naxçıvan Bektaşiləri” adlı kitabın çap olunması (Naxçıvan, “Əcəmi” NPB- 2018, 272 səh.) sufizm fəlsəfəsinin Azərbaycanda, o cümlədən Naxçıvanda geniş yayıldığının əyani sübutlarındandır.

Sufiliyin nəqşibəndlilik qolunun Azərbaycanda, xüsusən Naxçıvanda yayılmasında Baba Nemətullah Naxçıvaninin də mühüm rolü olmuşdur. Elmi ədəbiyyatlarda qeyd olunur ki, bu “təriqət Azərbaycanda XV əsrдə yayılmağa başlamışdır. Naxçıvanda Baba Nemətullah (ö.1497), İrəvan və Urmiya ətrafında Əziz Mahmud Urməvi (ö.1974), Təbrizdə isə Nəcməddin Bərqbafdar (ö.1506) və Əbu Səid ibn Sünillah (ö.1572) bu təriqəti təbliğ etmiş, xeyli tərəfdar toplamışlar. Lakin XVI əsrдən sonra Azərbaycanda təsəvvüf cərəyanları dini-siyasi təzyiqlər nəticəsində, həmçinin meydana güclü təmsilçilərin çıxmadığı üçün zəifləmişdir” [4, s.66]. Mənbədə qeyd olunmuşdur ki, təsəvvüf cərəyanlarının nümayəndələri “... məmurların və mollaların təhdidlərinə məruz qalaraq Hindistan, Anadolu, Misir və Türküstana köçməyə məcbur olmuşlar” [4, s.66].

Məhz bu hadisələrdən sonra Baba Nemətullah da doğma yurdu Naxçıvanı tərk edərək Mövlana Cəlaləddin Ruminin məmləkəti olan Konyanın Ağşəhər rayonuna gedərək orada məskunlaşmışdır.

Azərbaycanlı tədqiqatçı, tarix üzrə fəlsəfə doktoru Əkbər Nəcəf Baba Naxçıvaninin sufiliyin nəqşibəndi təriqətinə aid olduğunu qeyd edərək yazmışdır: “Baba Naxçıvani nəqşibəndi təriqətinin xəlvətiyyə qoluna mənsubdur. Xəlvətiliyin xüsusiyəti “cəmiyyət içində xəlvətdə” yaşamaq olduğundan, Baba Naxçıvani də ömrünün çox hissəsini tənhalıqda keçirmişdir. Onun haqqında məlumatların azlığı da bununla əlaqədardır” [5].

Məlumdur ki, nəqşibəndilik, əsasən, Orta Asiyada geniş yayılmışdır. Bu təriqətin banisi hesab edilən Məhəmməd Bəhaəddin (1318-1389) Buxara şəhəri yaxınlığındakı Kəsri-Arifan adlanan kənddə anadan olmuş və burada da dünyasını dəyişmişdir. Qeyd edək ki, Özbəkistanın Buxara şəhəri yaxınlığında M.Bəhaəddin və onun məsləkdaşlarına geniş muzey-məqbərə tikilmişdir. Hazırda bu sufi məqbərəsinə, həm ölkə daxilindən, həm də xarici ölkələrdən xeyli ziyarətçi gəlməkdədir. M.Bəhaəddindən sonra bu təriqətin müxtəlif bölgələrdə geniş yayılmasında Ələddin Əttar, Zahid Bədahşı, Məhəmməd Parsa və başqalarının mühüm rolü olmuşdur.

Yuxarıda qeyd etdiyimiz kimi, məşhur sufi alimimiz Baba Nemətullah Naxçıvani də həm Azərbaycanda, həm də Türkiyədə nəqşibəndi təriqətinin əhali arasında təbliğ edilməsində mühüm rol oynamışdır. Akademik Vasim Məmmədəliyev Nemətullah Naxçıvaninin nəqşibəndi təriqətinin nəinki Azərbaycanda, eyni zamanda Türkiyədə yayılmasındaki rolundan bəhs edərək yazmışdır: “Nemətullah Naxçıvani dövrünün məşhur sufirlərdən olub nəqşibəndi təriqətinə mənsubdur... Nemətullah Naxçıvani Anadoluda nəqşibəndi təriqətinin yayılmasında mühüm xidmət göstərmiş, geniş xalq kütləsinin rəğbətini nəqşibəndiliyə yönəltmək sahəsində fəal rol oynamışdır. Naxçıvanının “əl-Fəvatih əl-ilahiyyə” adlı məşhur sufi təfsirini hicrətin 902-ci ilinin Ramazan ayının ortalarında (miladi tarixlə 1496-cı il) bitirdiyi ehtimal olunur” [6. s.107].

Qeyd etmək lazımdır ki, Nemətullah Naxçıvani təsəvvüf ilə yanaşı, Quran təfsiri ilə bağlı xeyli işlər görmüşdür. Bununla əlaqədar Vasim Məmmədəliyev yazmışdır: “Orta çağ və sonrakı dövr Azərbaycan alımları də öz növbələrində Allah kəlamının təfsiri ilə ciddi məşğul olmuş, onun çətin anlaşılan surə və ayələrini Peyğəmbər əleyhissələmin hədisləri və öz dövrlərinin elmi nailiyyətləri əsasında üməmətə izah etmək üçün əllərindən gələni etmişlər. Belə alımlarımızdan biri də XV-XVI əsrlərdə yaşayıb-yaratmış Nemətullah Naxçıvanıdır” [6. s.106].

Məşhur sufi alimi Naxçıvaninin Qurani-Kərimin təfsiri ilə bağlı əsərləri də o dövrün tədqiqatçılarının diqqətini cəlb etmişdir. Təfsirlə bağlı onun birinci kitabı “Quranın kəlmə və hikmətlərini açıqlayan qeybin açarı və ilahi fəthi” adlanır. Təfsirlə bağlı ikinci kitab – “Şərhi-əsərin nöqtə”, üçüncü kitab isə “Hidayətül-ixvan” adlanır.

Naxçıvani öz təfsirlərində dini mövzularla yanaşı, elmi mövzulara da yer vermişdir. Xüsusilə təfsirində astronomiya və coğrafiya haqqında məlumatlar vardır. Göy cisimləri və təbiətdə baş verən hadisələri elmi cəhətdən şərh edən Naxçıvani qeyd edir ki, buludlar küləyin köməyi ilə yığılan buxardan ibarətdir. “O ki, küləkləri Öz mərhəməti önünde yağışdan qabaq müjdəci göndərir. Nəhayət, onlar yüksəlnincə...” ayəsində Allahın “küləkləri Öz mərhəməti önünde yağışdan qabaq müjdəci olaraq göndərdiyini” ifadə etdikdən sonra buludların daşınmasından bəhs edir. Ayənin şərhində isə Naxçıvani deyir: “Yəni sıxlasmış buxardan ibarət,

bir araya gələn və yaxşıca ağırlaşan buludların (küleklər tərəfindən) daşındığını bildirir". Bu fikri təsdiqləyən müasir elm də bildirir ki, buxarlanmış su damcılarının əmələ gətirdiyi buludlar külek tərəfindən qovularaq atmosferin soyuq layları ilə toqquşduqda buxarin kondensasiyası başlayır və yağış damlaları əmələ gəlir [7, s.3].

Naxçıvani "Yasin" surəsinin 38 və 39-cu ayələrində Günəşin öz mənzilinin olduğu kimi, Ayın da mənzillərinin olduğunu, bununla da, dünyanın firlandığını bildirir [8, s.2].

Onun Ay tutulmasını ifadə edərkən "dünyanın Ay ilə Günəş arasına girməsi" deməsindən Yer kürəsinin firlandığı anlaşılır. Halbuki XV əsrədə Nikolay Kopernik (1473-1543) "Dünya Günəşin ətrafında fırlanır" deyəndə Avropada firtinalar qopmuşdu. Çünkü o dövrdə hesab olunurdu ki, Yer Kainatın mərkəzində hərəkətsiz durmuş, bütün planetlər, ulduzlar, Ay və Günəş isə onun ətrafında fırlanır.

Baba Nemətullah Naxçıvaninin yaradıcılığında kamil insan meyarlarını da müşahidə edirik. O hesab edir ki, bu aləmin bütün özəllikləri insanda mövcuddur. Naxçıvaniyə görə, kamillik mərtəbəsi Uca Allahın təcəlli etdiyi ən gözəl görüntündür. Kamil insan yaxşı söz, gözəl əməl, gözəl əxlaq sahibi və elmi tam olan şəxsdir. Dünyada nə varsa, insanda əxz olunmuşdur. Varlığın özü kamil insandır. Naxçıvani hesab edir ki, İslam insanı kamil mərtəbəyə ucaltmaq üçün göndərilmiş dindir. Onda sağlam iman, sağlam elm, hər zaman doğruluq, hər işdə dürüstlük, etibarlı olmaq, əhdə vəfa, nəzakət, hər işdə ədalət, comərdlik və s. kimi müəyyən əxlaqi prinsiplər müəyyənləşmişdir. Kamil insanın Quran əxlaqını daşıması vacibdir. Naxçıvani kamil insanın həm dini, həm sosial elmlər baxımından tam elmə sahib olmasının vacibliyini düşünür. Tam elmə sahib insan özü ilə yanaşı, ətrafindakılara da doğru yolu göstərəcəkdir [9].

Nemətullah Naxçıvani Azərbaycan ilə Türkiyə arasında elm körpüsü olmuş alimdir. Bir tərəfini Naxçıvaninin, digər tərəfini Mövlənənin qurduğu körpünün gücünü, əhəmiyyətini düşünərək Naxçıvaninin irlərini araşdırmaq çox vacibdir. Onun əsərlərinin əksəriyyəti farsca yazıldığından əvvəlcə Azərbaycan dilinə tərcümə olunmalı, sonra isə akademik səviyyədə araşdırılmalıdır və təhlil edilməlidir.

ƏDƏBİYYAT

1. Lamii Çelebi. Nefehat (Hazırlayan: Süleyman Uludağ, Mustafa Kara). İstanbul: 1995, s. 567.
2. Ziya Musa Bünyadov. «Azərbaycan», DİA. Ankara: 1991, c. IV, s.319.
3. Məmməd Rzayev. Baba Nemətullah Naxçıvani. Həyatı və fəlsəfəsi, s.2
4. Cabir İsgəndərli. Azərbaycanda qeyri-ənənəvi dinlər və təriqətlər. Bakı: "Apostroff" MMS, 2011.
5. Əkbər Nəcəf. Gizlənən dərviş – Baba Nemətullah Naxçıvani. "Xalq qəzeti"// 13 noyabr, 2013-cü il.
6. V.Məmmədquliyev. Nemətullah Naxçıvani və onun Quran təfsiri // Dirçəliş XXI əsr jurnalı, № 10, 2000-ci il.
7. Nahçıvani. El-Fevatihu'l-İlahiyye, c.I, s.31.
8. Yaşar Kurt. Nimetullah Nahçıvani ve Tasavvufi Tefsiri.
9. Şevki Saka. Kur'an-ı Kerim'in Davet Metodu. 2. Baskı. İstanbul: Seha Nesriyat, 1991, s. 59.

Сакит Гусейнов

**РЕЛИГИОЗНО-ФИЛОСОФСКИЕ СОБРАНИЯ ВЕЛИКОГО
СУФИЙСКОГО УЧЕНОГО БАБЫ НЕЙМЕТУЛЛЫ
НАХЧЫВАНИ**

РЕЗЮМЕ

В статье рассматриваются жизнь и творчество, религиозные и философские взгляды известного суфийского ученого Азербайджана Бабы Неметуллы Нахчывани. Баба Неметулла Нахчывани сыграл важную роль в продвижении Накшибандской секты суфизма в Азербайджане и Турции. Он широко известен не только в Азербайджане, но и в Конье, Турция, своими увлекательными работами по мистике и интерпретации. В статье, комментируя многие работы Бабы Неметуллы Нахчывани не только на религиозные темы, но и на научные темы, основанные на Коране, имеет большое научное значение в истории религии и философии.

Sakit Huseynov

**THE RELIGIOUS AND PHILOSOPHICAL VIEWS OF
THE GREAT SUFI SCHOLAR BABA NEMATULLAH
NAKHCHIVANI**

SUMMARY

The article studies the life and creativity of Baba Nematullah Nakhchivani, the well-known Azerbaijani sufi scholar, and his religious-philosophical views. Baba Nematullah Nakhchivani played an important role in promoting Naqshbandi sect of Sufism in Azerbaijan and Turkey. He is widely known not only in Azerbaijan, but in Konya, Turkey with his interesting writings on mysticism and interpretation. In the article, commenting on Baba Nemetullah Nakhchivani's many works not only on religious topics, but also on Quran-based scientific themes, is of great scientific importance in the history of religion and philosophy.